

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsiyyətinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

II YAZI

Qəzetimizin ötən sayalarından birində "Əhməd bəy Ağaoğlunu ram edən sevgi dolu böyük qadın" sərlövhəli məqaləmdə görkəmli publisist, siyasi və ictimai xadim



Əhməd bəy Ağaoğlu
həyat yoldaşı Sitarə xanımıla

Əhməd bəy Ağaoğlunun xanımı Sitarə xanım haqqında etrafı məlumat vermişdim. Bu məqaləm də həmin mövzunun davamıdır. Əslində bu mövzuda olan məqalələri yazmaqdə məqsədim gənc ailələrimizə, xüsusən də xanımlarımıza Sitarə xanım kimi ailəcanlı olmağı, ailəsini qorumaq üçün hər bir çətinlikləri səbr və təmkinlə dəf etməyi bacarmağı tövsiye etməkdir. Çünkü bugünkü gəncliyin buna çox böyük ehtiyacı var. Bu, danılmaz bir faktdır ki, ailənin xoşbəxt və daimi olmasında qadının rolü əvəzedilməz dərcədə böyükdür.

Əhməd bəyin qızı Sürəyya Ağaoğlu xatırlarında yazdırdı: "Anam son dərəcə sakit, yumşaq təbiətli, səbəli, atam isə hər şeylə maraqlanan, tez özündən çıxan insan idi. Atam süfrədə duz qabının dəyişdirilməsinə belə razı olmazdı. Hirsəndiyi zaman anam heç vaxt ona dərhal cavab verməz, amma ertəsi gün həmin mövzuya öteri toxunar, atam da dərhal öz davranışına görə sıxlardı".

Bu o Sitarə xanım idi ki, "romantik təbi-

Əhməd bəy Ağaoğlunu ram edən sevgi dolu böyük qadın

"Hər şey bizimdir" dedi və ağlamağa başladı"

ti və bir xalq adamı olan" çılgın, əsəbi təbiətli Əhməd bəyin "kobud tərəflərinin cilalayaraq, Ağaoğlu ailəsinin cəmiyyət içərisində öz yərini tutmasına səbəb oldu. Bu o qadın idi ki, hətta Əhməd bəyin düşmənləri, rəqibləri belə "bu qadının qarşısında kinlərini, hiddətlərini unutmaq, göstərməmək məcburiyyətində qalırdılar". Bunu yalnız esilli-necabətli Azərbaycan xanımı edə bilər və etdi də. Bele olmasayıd, Sitarə xanım özür yoldaşı Malta adasına sürgün edilərkən, ailəni dolandırmaq, yaşıtmak üçün qərib diyarda, əzizlərindən, doğmalarından uzaqda - İstanbulda olmazın çətinliklər çəkərək, Əhməd bəyin yoxluğunu uşaqlarına hiss etdirməmək üçün özünü oda-közə vurmazdı.

Əhməd bəy sürgün ediləndən bir necə həftə sonra ailənin sonbeşiyi Gültəkin baş sətelcəmi olur. Həmin zaman İspan qırıcı bütün İstanbulu bürüyübəməs. O günləri illər sonra Sürəyya xanım belə xatırlayırdı: "Zavalı anam özüñə yer tapa bilmirdi. Pulumuz və gelirimiz yoxdur. Kiçicik vücdulu anamız təhsilimizi davam etdirmek, evi dolandırmaq, xəstələri müalicə etdirmək üçün nələr çəkdi. Amma heç ruh-dan düşmədi, xalıları, daş-qasını satdı..."

Böyük sixintilar içinde əsir-yesir olan Sitarə xanım Əhməd bəyə ünvanlaşlığı məktubların heç birində bunu hiss etdirmədi. Həmin məktubların eksəriyyətinin məzmunu belədir: "Əhmədcən, biz yaxşıyıq. Bir dərdimiz yoxdur sədən başqa. Uşaqlar yaxşıdır. Allah qoysa görüşərik. Allah bu işləre xeyirli bir sonluq versin. Özündən muğayat ol. Üzündən və gözlərindən öpürəm, Əhmədcən" (Baxmayaraq ki, Əhməd bəy hər məktubunda israrla "Allah xətrinə, vəziyyətiniz, dolanışığınız haqqında mənə müfəssəl xəbər ver" yazılırdı). Düz otuz il Əhməd bəyin ən yaxın dostu, ömrü yoldaşı Sitarə xanım böyük sevgi ilə, fədakarlıqla ailəsini qorudu, yaşıtdı... Bəzən qələmin də, sözün də qüdrəti çatmayan saf, ülvi bir sevgi ilə, böyük hörmətlə...

Təbiətən çox sakit və müləyim olan Sitarə xanımın məktublarından aydın olur ki, Tanrıya bağlı bir qadın olub. Odur ki, ən çə-

tin anda belə özünü itirməz, çıxış yolu taparmış. Yenə də Sürəyya xanımın yazdıqlarına diqqət edək: "Heç vaxt heç kimdən qohumdan-eqrəbadan, atamın dostlarından heç nə ummaz və istəməzdə. Yalnız Allaha dua edərdi. Hər şübhə çağrı səmaya baxaraq, uşaqlarının atasının tezliklə qurtulması üçün dualar edirdi".

"Ölüncəye qədər səninle bərabər olacağam" söyləyən Sitarə xanım sən demə Əhməd bəyin siyasi işlərində də ona böyük yardımçı olmuşdur. Həm qəribə, həm də maraqlısı bu idi ki, nə gimnaziya, nə də universitet təhsili görən Sitarə xanım (ona yazıl, oxumağı Əhməd bəy öyrədib) Əhməd bəyin "siyaset həyatının müxtəlif təzahürleri qarşısında müvazinətini tənzimləyə bilən bir hakim" rolunu oynayıb: "Bəlkə də bu ondan irəli gəldi ki, "günləri çox dolğun və fikri fəaliyyət baxımından zəngin keçən" Əhməd bəy axşam yemeklərində "anama gördüyü işlərin mahiyyətini anladardı".

O dövrün çox istedadlı, mədəni ziyanlılarının toplaşduğu "Türk ocağı"nın toplantılarına Əhməd bəy ailəlikcə gedərdi. Sitarə xanım burada çıxış edən natiqlirləri "böyük zövqlə dinləyərdi. Bir sözələ, Əhməd bəyin düşüncələri, amalı ailəsinə də hakim kəsilmiş, ruhuna işləmişdir. Hadisələri əvvəlcədən və çox yaxşı sezən bir intuitiv istedadada malik olan Sitarə xanım Əhməd bəyin "Sərbəst firqə" təşəbbüsünün baş tutmayacağına birlinci gündən inanıb: "Yalnız üç ay fəaliyyət göstərəndən sonra "Sərbəst firqə" dağıldı, atam yene alındığıını gördü, anam isə bu dəfə də haqlı çıxdı".

Burada ədibin oğlu Səməd Ağaoğlunun yazdıqlarını olduğu kimi təqdim etmək yerine düşür. O, yazdırdı: "Atam Azərbaycandan dönerken, yanında oradakı qohumlarından aldığı Kerenski hökumətinin tədavülə buraxdığı pullar vardır. Kerenski orduları bolşevikləri hər tərəfdə əzir, kommunist inqilabi möglubiyyətə uğrayırdı. Bu pulların dəvəti də zəfərlərlə birləşdə durmadan artırdı. Anam yene bir gün Bəkirəğa bölgündə "Əhməd, Kerenski möglub olacaq, bolşeviklər udacaqlar, bu pulları türk pullarına dəyişək, önmüzdə qə-



Qərənfil Dünyaminqizi
Əməkdar jurnalist

ranlıq günlər var, işimizə yarayır" dedi. Atam da onun cavabında "Xeyr, kommunistlərin əzilməsi labəddür. İngilislər və fransızlar onları qəlebə calmasına imkan verməzler. Pulları saxla, daha çox qiymətə mindiyi zaman satarsan" dedi. Atam yene alındırdı, anam yenə haqlı idi. Bu səhbətlərdən az keçməmiş Kerenski orduları da əlimizdəki pulların dəvəti də birdən-birə yoxa çıxdı".

Daima Tanrısına şükür edən bu xanımın əzablarını ele Tanrısı da qiymətləndirdi. Yalnız Ağaoğluların yox, bütövlükde Türkiyənin ictimai-siyasi və mədəni heyatında müəyyən rol oynamış bu övladları ona bütün çətin günlərini unutdurmuşdu. Sürəyya hüquq təhsili alan ilk qadın və Türkiyədə ilk vekil qadın, Tezer (Təzəgül) isə görkəmli pedagoq idi. Oğlanları Səməd və Əbdürəhman Parisdə təhsil almış, oğlu Səməd müasir türk ədəbi, elmi və siyasi tarixinə yazıçı, siyasetçi, publisist kimi daxil oldu.

Qızı Sürəyya xanım bu barədə yazdırdı: "1933-cü il də cümhuriyyətin onillik yubileyi idi. Tezer Qız məktəbinin müdürü olduğu üçün Capanda yaşayındı. Onillik ildönüm münasibətilə İstanbul par-par yanındı. Müxtəlif bayramlar, mərasimlər düzəldildi. Bu mərasimləri görmək üçün Tezer anamı evinə dəvət etdi. Anam çox həyəcanlı idi. Atama "Əhməd, çox şükür, Allaha biziə bu günləri də göstərdi. İstanbulu düşmən işğali altında buraxmışdıq, bax, indi hər təref parlayır, xalq Küçələrdə nəğmə söyleyir. Hər şey bizimdir" dedi və ağlamağa başladı".

Bu göz yaşları Sitarə xanımın illərlə çəkdiyi acı günlər üzərində çaldığı qələbənin sevinc yaşları idi...